

**“POS-terminalın onlayn qeydiyyatı“ elektron xidməti üzrə
inzibati rəqlament**

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: *POS-terminalın onlayn qeydiyyatı.*

1.2. Elektron xidmətin məzmunu: *Bu xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onlara qeydiyyat nömrəsinin verilməsini və həmin məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.*

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: *Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində Pos-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında 219 nömrəli Qərarı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.21-ci bəndi.*

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: *Azərbaycan Respublikasının Vergilər Nazirliyi.*

1.5. Elektron xidmətin digər icraçıları: *Yoxdur.*

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: *tam avtomatlaşdırılmışdır.*

1.7. Elektron xidmətin icra müddəti: *Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.*

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: *POS-terminalın qeydiyyata alınması ərizəsi işlənildikdə müvafiq bank ekvayerin elektron ünvanına ərizənin qeydiyyata alınması barədə Bildiriş göndərilir. Sonra 2 iş günü ərzində POS-terminala qeydiyyat nömrəsi verilir və bu barədə bank ekvayerin elektron ünvanına qeydiyyat nömrələri barədə məlumat göndərilir.*

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: *İnteraktiv.*

2.2. Elektron xidmət üzrə ödəniş: *Ödənişsiz.*

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikası ərazində POS-terminalların quraşdırılması ilə məşğul olan banklar.

2.4. Elektron xidmətin təqdim olunma yeri: <http://www.e-taxes.gov.az/>, <http://www.e-gov.az>

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- <https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg>
- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)
- Vergi ödəyicilərinə xidmət mərkəzləri
- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)
- office@taxes.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- POS-terminalın qeydiyyatına alınması barədə ərizə;
Xidmətin təqdim edildiyi elektron ünvandan ərizələrdə olan məlumatlar interaktiv şəkildə bank ekvayer tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: POS-terminalın qeydiyyatına alınması ərizəsi İnternet Vergi idarəsi portalının "Onlayn Kargüzarlıq" bölümü üzərindən işlənir. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə

- "Kimə" siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- "Müraciətin növü" siyahısından - Ərizə
- "Sənədin növü" siyahısından - POS-terminalın qeydiyyatına alınması ərizəsi seçilir və "Qəbul" düyməsi sıxılır.

Ekranda əməliyyatlar aşağıdakı ardıcılıqla yerinə yetirilir:

- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) sistemə daxil edilir
- Obyekt kodu seçilir
- Bank ekvayerin adı sistem tərəfindən avtomatik müəyyənləşdirilək ekrana çıxarılır
- Bank ekvayerin filialı seçilir (zərurət olduqda)
- Siyahıdan prosessinq mərkəzi seçilir
- POS-terminalın seriya və nömrəsi sistemə daxil edilir

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbul" düyməsini sıxır. Əks halda, imtina etmək üçün "İmtina" düyməsi icra edilir.

Təsdiqdən sonra bank ekvayerin elektron ünvanına "POS-terminalın qeydiyyatına alınması" ərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyatda alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sistem tərəfindən POS-terminalın quraşdırıldığı təsərrüfat subyekti üzrə vergi ödəyicisinin uçotda olub-olmaması və həmin POS-terminalın digər obyektlərdə qeydiyyatda olub-olmaması yoxlanılır. Əgər yuxarıda göstərilən şərtlərdən biri ödənilməzsə, qeydiyyat ərizəsinin vergi orqanına göndərilməsinə yol verilmir və bu barədə istifadəçinin ekranına mesaj verilir.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda POS-terminal qeydiyyatda alınır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- *İstifadəçi adı, şifrə və parola görə bank ekvayerin sistemdə təyin edilməsi (identifikasiyası), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;*
- *Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) təyin edilməsi (identifikasiyası), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.*

Pos-terminalın qeydiyyat məlumatlarının sistemə daxil edilməsi məsul şəxs –banklar.

- *Pos-terminala qeydiyyat nömrəsinin verilməsi və bu barədə məlumatın bank ekvayerin elektron ünvanına göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.*

- *Pos-terminala verilmiş qeydiyyat nömrəsi barədə məlumat vergi ödəyicisinə verilməsi (prosesin sonu), məsul şəxs - banklar.*

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: *Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.*

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: *Yoxdur.*

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

POS-terminal qeydiyyatda alınaraq ona Qeydiyyat nömrəsi verilir və bu barədə məlumat bank ekvayerin elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: *Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.*

3.5.2. nəzarət qaydası: *Bu prosesdə yaranan hər hansı anlaşılmaqlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.*

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: *İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.*

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: *Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.*

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: *İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.*

3.6.3. Şikayətin baxılma müddəti: *Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.*

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

POS-terminalın onlayn
qeydiyyatı elektron xidməti
üzrə Əlavə

POS-terminalın qeydiyyatı üçün müraciət

Bank ekvayerin adı: _____

Sifarişçinin adı: _____

Sifarişçinin VÖEN-i: _____

Təsərrüfat subyektinin kodu	Təsərrüfat subyektinin adı	Ünvan	POS-terminalın seriya nömrəsi

Bank ekvayerin səlahiyyətli
nümayəndəsi:

(imza)

(soyadı, adı)

Tarix

M.Y.